



Azərbaycan Xalq Cümhuriyyəti

Cümhuriyyətin dövlət rəmzləri



Дөвлат Һайраги

Xalq Cumhuriyyəti elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi diqqət yetirilirdi. Ən mühüm rəmzlərdən biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Cumhuriyyət hökuməti Gəncədə 1918-ci il iyunun 21-də Dövlət bayraqı haqqında qərar qəbul etdi. Həmin qərara əsasən, qırmızı rəngli Dövlət bayrağı üzərində ağ rəngli aypara və solda qızılırlı vəldlər təsvir olunmuşdu. Bu bayraq, güzide

Lakin Azərbaycan Xalq Cümhuriyyəti hökuməti novabrın 9-da Dövlət bayrağının təsvirini dəyişməyi

qərara aldı. Yeni qərarla mavi, qırmızı və yaşıl rəng-lərdən, ağ aypara və səkkizgüləli ulduzdan ibarət olan milli bayraq qəbul edildi. 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılış günü Azərbaycan bayrağı; ertəcə parlament bi-

açılışı günü Azərbaycan bayrağı artıq parlament binası üzərində qaldırılmışdı.

Üzeyir bəy Hacıbəyli milli bayrağın rənglərini ifadə edən məna və funksiyadan bəhs edərək yazdı: “Azərbaycan Respublikası o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlament modelinə malik idi və sağlam bir milliyət fikri və türklük süuru

İyoyabın 9-da Dövlət bayragının təsvirini dəyişməyə



Dövlat fimni

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladin şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırlız!
Səndən ötrü qan tökməyə cümlə qadırız!
Ücrəngli bayraqınla məsud vasa!

Minlərlə can qurban oldu
Sinən hərbə meydan oldu
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə minbir məhəbbət,
Sinəmdə tutmuş məkan!
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümə gənclər müştəqdir
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət himni da rəsmən qəbul edilməmişdi. Lakin həmin dövrdə bəstəkar Üzeyir bəy Hacıbəylinin "Azərbaycan marşı" məşhur olmuşdur. Həmin marşın sözləri Əhməd Cavadın idi. 1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul etmişdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir bəy Hacıbəylinin və sair Əhməd Cavadın "Azərbaycan marsı" Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdi.



Istiqlal əbidiəsi

Hər abidə bir tarixdir. Ancaq onların arasında elələri var ki, baxdıqca qürürlənərsən. Çünkü onda millətinin azadlıq duyğularının, istiqlal sevgisinin təzahüru var. Səbail rayonun “İstiqlaliyyət” küçəsində, Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun yanında ucal-dılan “İstiqlal Bəyannaməsi” abidəsi də şərəfli tariximizin bir hissəsini eks etdirir. Abidə 2007-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin sarafına ucaldılıb.

Bu möhtəşəm heykəltərəşliq nümunəsinin hazırlanması üçün qranitdən və ağ mərmərdən istifadə olunub. Ağ mərmərdən olan yuxarı hissədə dövlət gerbi həkk edilib, qranit hissəyə isə 1918-ci il mayın 28-də Tiflisdə qəbul olunmuş “İstiqlal Bəyannaməsi”nin mətni və bu bəyannaməni imzalayan şəxslərin adları həm əski, həm də latin qrafikası ilə yazılib. Abidənin qoyulduğu yer təsadüfən seçilməyib. “İstiqlal Bəyannaməsi” 1918-ci ildə məhz hazırda Əlyazmalar İnstitutunun yerləşdiyi binada - keçmiş “İsmailiyyə”də imzalanıb.


“Ismailiyə”də imzalanıb.
2007-ci il mayın 25-də Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin yaşadılması və onun gəlçək nəsilərə ötürürlə-

məsi baxımından böyük əhəmiyyət daşıyan bu abidənin açılışı oldu.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi. Tədbirdə qeyd olundu ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoymuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddərətini təyin etməyə qadir olduğunu nümayiş etdirdi. Buna görə də Azərbaycan xalqı həmin tarixi günü ən əziz bayramlarından biri - Respublika Günü kimi qeyd edir.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, onun aşladı-ğı müstəqillik hissələri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Ölkə başçısı həm iqtisadi, siyasi, həm tarixə, keçmişimizə, mədəniyyətimizə münasibətlə bağlı işlərin görüldüyünü də vurğuladı: “Bütün bunlar çox vacibdir, bir-birini tamaamlayır. Müstəqilliyimiz əbədidir. Bundan sonra ancaq və ancaq inkisaf olacaq”.

“Azarhavcan”



1918-ci ildə Gəncədə Azərbaycan Cümhuriyyəti
Hökumətinin verləşdiyi bina



Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binası
(indiki Əlyazmalar İnstitutu)